

Gəncə ədəbi mühitində yetişən şair

Tərana Verdiyeva

Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölümü. Azərbaycan.
E-mail: tarana.verdiyeva.83@mail.ru

Annotasiya. Məqalədə 20-ci əsrin əvvəllərində Gəncədə yaşamış şair Əli Şövqinin həyat və yaradıcılığından bəhs edilir. O, dahi Nizami Gəncəvinin nəslindən olan istedadlı şairdir. Tədqiqatda Əli Şövqi dövründə Gəncə ədəbi mühitində gedən proseslər də diqqət mərkəzindədir. Şairin həyatını öyrənmək üçün onun "Yadigar" şeirinə müraciət edilmişdir. Bu barədə araşdırma aparan müəlliflərin fikirlərinə də istinad olunmuşdur. Məqalədə şairin yaradıcılığından nümunələr də təhlil edilir. Təhlilə cəlb olunan misralarda Əli Şövqinin vətən sevgisina, doğma Gəncəyə olan hörmət və məhəbbətinə xüsusi diqqət yetirilir.

Açar sözlər: Gəncə, Şövqi, bəhai, vətən, şair

Məqalə tarixçəsi: göndərilib – 01.10.2021; qəbul edilib – 11.10.2021

Poet in the literary environment of Ganja

Tarana Verdiyeva

Ganja Branch of Azerbaijan National Academy of Sciences. Azerbaijan.
E-mail: tarana.verdiyeva.83@mail.ru

Abstract. The article talks about the life and work of the poet Ali Shovgi, who lived in Ganja at the beginning of the 20th century. He is a talented poet belonging to the generation of the great Nizami Ganjavi. The study also focuses on the processes occurring in the literary environment of Ganja during the Ali Shovgi period. For analysis, in order to study the life of the poet, in most cases they turn to his poem "Yadigar". They also refer to the opinions of the authors who conducted a study about him. The article also analyzes examples of the poet's work. On the example of these verses, special attention is paid to the love of the poet Ali Shovgi for his motherland, Ganja.

Keywords: Ganja, Shovgi, Baha'i, country, poet

Article history: received – 01.10.2021; accepted – 11.10.2021

Giriş / Introduction

XX əsrin əvvəllərində Gəncə poeziya mühitində Əli adlı dörd şair fəaliyyət göstərirdi. Bunlardan biri dahi Nizami Gəncəvinin soyuna məxsus olan Əli Şeyx Muxtar oğlu Şeyxzamanlı idi.

Şövqi təxəllüsü ilə yanan Əli Şeyxzamanlı özünün qələmə aldığı 84 misralıq "Yadigar" şeirində hicri tarixinin min iki yüz doxsan doq-

quzuncu ilinin bahar ayının əvvəlində Gəncədə anadan olduğunu qeyd edir:

*Bin iki yüz doxsan doqquz hicridə,
Doğuldum Gəncədə əvvəli bahar. [6, s.14]*

Hicri tarixinin 1299-cu ili miladi təqviminin 1882-ci ilinə uyğun gelir. Mərhumun "Səbis-kar" qəbiristanlığında olan məzarının sinə da-

sında doğum tarixi 9 mart 1879-cu il yazılıb. Qeyd edək ki, şairlə kiçik qardaşı İsmayılin qəbirləri yanaşıdır. Lövhənin solunda Əli Şövqinin, sağında isə qardaşı İsmayılin doğum və ölüm tarixləri göstərilib. Sinə daşında sonralar kırıl qrafikası ilə hakk olunmuş yazılarla əsasla-

naraq, tam əminliklə deyə bilərik ki, bu məmrə lövhə İsmayılin ölümündən sonra yazılarla qəbra bərkidilib. Bu təqvimlərin dəqiq olduğunu şübhə etdiyimizə görə, Əli Şövqinin doğum tarixini özünün şeirdə qeyd etdiyi kimi qəbul edirik.

Əsas hissə / Main Part

Bir çox görkəmli, istedadlı, dahi şəxsiyyətlərin vətoni olan Gəncə şəhəri tarixən Azərbaycanın mühüm ticarət mərkəzlərindən biri kimi tənmişdir. XIX əsrin sonlarında Gəncənin "...daxili ticarətində müxtəlif formalardan – bazar, topdansatış, pərakəndə satış, yarmarka və birja ticarətindən istifadə edilirdi" [5, s.66]. Həmin dövrə şairin atası – Şeyx Muxtar Gəncədə bəzzəzlıqla (parça alveri) məşğul idi. Muxtar kişiin şəhərdə iri parça dükəni var idi. Ailə maddi cəhətdən normal təmin olunurdu. O, böyük oğlu Əliyə evdə ibtidai təhsil verdirmişdi. Sonrakı illər Əlinin fars dilində şeirlər yazması bunu sübut edirdi. Oğlunun elmə və rus dilinə həvəs göstərdiyini görün atası onu rüstdilli məktəbə qoyur.

Gənc Əli tezliklə türk, ərəb, fars və rus dillərini mükəmməl öyrənir. Dil öyrənməklə bərabər, ədəbiyyat, tarix, təbiət (biologiya) elmləri ilə də maraqlanır. Mütaliə yolu ilə bu elmləri öyrənir. Hələ gənc ikən Firdovsinin "Şahnamə" əsərini əzberləyir. Bunlarda kifayətlənməyən Əli, Azərbaycan tarixi və etnoqrafiyasını öyrənməyə başlayır. Elmə olan həvəs onu İstanbuldan türk dilində olan kitabları alınıb getirilməsi işinə sövq edir. Gənclik illərində şeirə olan həvəsi onu "eqş və məhabbat" dən şeirlər yazmağa ruhlandırır. Rus dilində Lev Tolstoyun əsərlərini dəfələrlə oxuyur.

İlk şeirlərində Əli "Şeyx" təxəllüsündən istifadə edirdi. Bunu biz yaxın dostu Ələkbər Ruhinin ona ünvanladığı bir məktubda görürük: - "Əli Şeyx, yenə sizə məktub göndərdim, cavab almadım. Bilmirəm məktublar sizə vüsal olur, ya yox?" [2, s.6]

Bununla bir daha yəqin etdik ki, Əli ilk zamanlar "Şeyx" təxəllüsü ilə fəaliyyət göstərmişdir.

Qeyd edək ki, Şeyxzamanlı nəslindən olan şair Şeyx İbrahim Qüdsi də "Şeyx" imzasından

istifadə edirdi. Bu nəslin Nizami Gəncəviylə bağlı olduğunu yazarlar Nizamiyə də Şeyx deyildiyini bildirirlər. Bunları nəzərə alaraq, professor Xəlil Yusiflinin fikri ilə tam razılışmış ki, "Əlinin Şeyx təxəllüsü götürməsi əsində soykökü ilə bağlı olmalıdır. Bu, onun Şeyx Nizami soyundan, soyadının Şeyxzamanlı olmasından gələn bir təxəllüsdür. Əli Şövqinin farsca yazdığı bir qəzəlin sonuncu beyti onun Şövqi təxəllüsünü götürməsi haqqında başqa cür düşmənəyə sövq edir:

Otuzunda haqqə iman gətirdim.

Bəhai dininə eylədim iqrar.

Ruhani atamdır Şeyx Ələkbər

Qurcanlı bir alim fazıl və dindar. [6, s.16]

O, 1912-ci ildə Bəhai dinini qəbul etmişdir.

*Çon şovqe-leqa dər dele-Şeyx aməd azın bəd
Şeyxi be pey əfkənde vo Şövqi benevestim.*

Tərcüməsi:

"Elə ki, o üzün şövqi Şeyxin ürəyinə düşdü, bundan sonra, Şeyxi anladıq və Şövqi yazdıq" [6, s.5].

Buradan belə anlaşıılır ki, şair 1908-ci ildə Bəhai dinini qəbul edəndə ruhani atası Şeyx Ələkbərin "Şeyx" ayaması daşıdığını nəzərə alıb həmin təxəllüsden imtina edib. "Şövqi" təxəllüsünə gəldikdə isə, belə bir fikir söyləyirlər ki, Əli həmin təxəllüsü müasiri misirli yazıçı Şövqi Əhmədin adından götürüb. Şövqi Əhməd (1868-1932) zadəgan ailəsində doğulub, Fransada hüquq təhsili almışdır. Onun "Şövqinin əsərləri" adlı divanı 1898-ci ildə nəşr olunmuşdur [1, s.564]. Lakin Əlinin Misirli Əhməd Şövqinin təxəllüsünü qəbul etməsi fikri inandırıcı görünmüür.

1911-ci il 19 iyun tarixli maktubunda Ələkbər Ruhi dostu Əli Şövqinin Şeyx təxəllüsündən imtiyini bilmədiyiini yazırırdı: "Mənə məzhabin gərk deyil, vücudun lazımdır" [3, s.15].

Əli Şövqinin "Bəhai" dinini qəbul etməsi bəzi təmşalarını ondan uzaq saldı. Yaxın dostu Şeyx Hüseyin hətta Ruhidən təvəqqəf edir ki, bir neçə söz desin, Ruhi yazarın. Ruhi isə yazmir, düşünür ki, dostunun qəlbini sinar. Şövqinin Bəhai dinini qəbul etməsi Ruhini qane etmir. Şövqiyə isə heç na demirdi, çünkü ona böyük hörməti vardi.

Cox təəssüf ki, Əli Şövqinin həyat və yaradıcılığı haqqında lazımı elmi tədqiqat aparılmayıb. Onun haqqında olan məlumatlar, yaradıcılığından nümunələr də itib-batmışdır. Bunun səbəbi onun Şeyxzamanlı soyundan olması və Şeyxzamanlılarının Azərbaycan Demokratik Cümhuriyyətinin qurulmasında xidmətləri idi. Məmmədbağır bəy və qardaşı Nağı bəy Şeyxzamanlıları AXC-nin yaradılmasında fəaliyyət göstərmişlər. Sovet hakimiyyəti qurulan kimi Məmmədbağır bəyi güllələdilər, qardaşı Nağı bəy isə məcbur olub Türkiyəyə mühacirət etdi. Sovet hakimiyyəti bununla kifayətlənməyib bu nəslin qalanlarını Qazaxistana, Sibirə sürgün etdi. Nağı bəy mühacirətə olduğu zaman yazırırdı: "Şeyx Nizamının bizim nəsildən olduğuna dair dəllişlərim bunlardır: Nəslimizdən olan Saleh bəy Şeyx Həsən oğlu, əmim Şeyx İbrahim Qüdsi, onun oğlu Hacı İsa, nəslimizin başqa qollarından Şeyx Əli Şövqi kimi şairlər adəbiyyatımızda yer salıblar" [7, s.123].

Jurnalist Əhməd İsayev və professor Seyidağa Onullahinin şair Əli Şövqi haqqında verdikləri məlumatlardan aydın olur ki, o, gəncliyindən poeziyaya həvəs göstərmiş, azərbaycanca, farsca şeirləri ilə dövri mətbuatda "Qurtuluş", "Dirilik" məcmuslarında çıxış etmişdir. Onun həyatından bəzi məlumatları əlyazması şəklində dövrümüzə gelib çatmış divanından almaq mümkündür. Təəssüf ki, şairin sözügedən "Divan"ı da tam əldə olunmayıb. Hal-hazırda Şövqinin əlyazması şəklində cəmi 32 şeiri AMEA-nın Əlyazmalar İnstitutunda saxlanılır.

XX əsrin əvvəllərində Gəncədə ədəbi mühitin formalşamasında "Molla Nəsrəddin" jurnalının xidməti böyük idi. Jurnal Azərbaycanın hər

yerində olduğu kimi, Gəncədə də oxucular arasında geniş yayılırdı. Gəncədə hökm sürən feodal münasibətlərinin əleyhinə çıxan ziyanlı nəsilin Abdulla Tofiq Sur (1883-1912), Əli Razi (1886-1939), Mirzə Abbas Abbaszadə (1870-1920), Əli Nəzmi (1878-1946), Mirzə Məhəmməd Axundzadə (1875-1923), Cavad bəy Rəfibəyov (1890-1956) və başqları kimi nümayəndələri geriliyin aradan qaldırılmışın məarifin yayılmasında görürdülər. Bu dövrda Gəncədə yaşayan açıqfikirli gənclər cəmiyyətdəki geriliyin, haqsızlığın, zərərlə adətlərin yayılması ilə barışa bilmirdilər. Onların bir qismi çıxış yolunu təqnidə görür, mövcud eybəcərliləri gizli izmərlər mətbuatda dərc etdirirdilər.

XX əsrin əvvəllərində Gəncədə yaşayan gənc şairlərən Əli Nəzmi və Əli Razi satirik şeirlər yazırırdı. Əli Şövqi yuxarıda sözügedən "Yadigar" adlı şeirində öz adaşları olan bu şairləri belə xatırlayır:

*Dörd Əli yetirdi Gəncə torpağı:
Ruh, Nəzmi, Razi, Şövqiyi-bimar. [6, s.5]*

Şair 43 yaşında bu şeiri yazanda xəstə olduğundan özünü bimar adlandırmışdır.

Əli Şövqi 1912-ci ilin oktyabr ayının sonuna kimi Bakıda "Sədə" mətbəəsində çalışır. Cox gümən ki, Bakıda ağır iş şəraiti, vaxtlı-vaxtında yeməməsi, gecələr mətbəədə gecələməsi şairin vərəm xəstəliyinə tutulmasına səbəb olur. Şair 1925-ci ilin 19 fevralında qələmə aldığı avtobiografik şeirində yazırırdı:

*Bilmirəm biçarə başımda nə var.
Bu xəstilik bəni o qədər sıkmış?
Diksinirəm hər bir işdən biçarər.
Üç ildir xəstəyəm zərafət degil,
İnsanda nə qədər dayanmaq olar. [6, s.15-16]*

1912-ci ildə Gəncəyə gələn şair heç bir yerde münasib iş tapmir:

*On beş ildir heç bir xidmət etmədim.
Günahkarəm, günahkarəm, günahkar. [6, s.16]*

Xəstəliyini ayaq üstə keçirən şair 1922-ci ilə bundan xəbər tutur. Əli hər yerdə üzülmüş Şövqinin daha yaşamağa ümidi olmur. Şair

1925-ci ildə vərəm xəstəliyindən Gəncədə vəfat edir. Üç il xəstəlikdən əziyət çəkən Əli Şövqi sanki ölcəcini hiss edirdi. Ölümüñə az qalmış içərisində həyat və fəaliyyətini, vəsiyyətini qeyd etdiyi yuxarıda hissələrində nümunələr verdiyimiz şeirini yazüb oxucusuna yadigar qoydu.

Nə yaxşı ki, Əli Şövqi öz tərcüməyi-halını qismən də olsa, "Yadigar" adlı şeirində qeyd edib. Əgər bu şeir olmasaydı, biz onun həyatını necə öyrənə bilərdik? Professor Sadıq Şükürov yazar: "O, bunu ona görə yazmışdır ki, əgər gələcək insanlar onun kimliyini sorsalar, qoyma bilinçlər ki, sırrı dərin, daşuraklı əşrərin pəncəsində yanıqlı-yanıqlı, gecələr yatmağa yer tapmayan Şövqi adlı bir şair də varmış" [9, s.3].

Ancaq burada Sadıq Şükürovun Əli Şövqini yatmaya yer tapmaya şair kimi anması fikri ilə razılaşmırıq. Şair özü də heç bir yerdə evsizmişksiz qaldığını yazmayıb. Ya da, professor bu fikirləri gəncəli Əli Şövqinin Bakıda işləyərkən rastlaşlığı çotinlikləri nəzərə alaraq yazmışdır. Çünkü Gəncədə Əli Şövqinin ailəsinə məxsus şəxsi mülkləri olduğu məlumdur.

Əli Şövqi Bakıda yaşadığı zaman yaradıcılığını daha ciddi məşğul idi. Müxtəlif mətbuatlarda şeirləri çap olunurdu. Ancaq cox təəssüf ki, Şövqinin Bakıda Azərbaycan və farsca yazdığı şeirləri toplanmayıb.

Şövqi fars şairi Sədi Shirazinin bir qəzəlini tərcümə edib 26 aprel 1915-ci ildə "Qurtuluş" jurnalında çap etdirir. Həmin şeiri Azərbaycan şairi, qəzəlxan Əliağa Vahid də tərcümə etmişdir. Bu tərcümələri qarşılaşdırın tarix elmləri doktoru, şərqşünas, professor Seyidağa Onullahi "Kirovabad kommunisti" qəzətində dərc etdirdiyi məqaləsində yazar: Sədinin bu şeirini Füzuli məktəbinin davamçısı, azərbaycandilli qəzəlin yaradıcısı Əliağa Vahid də tərcümə edibdir. Lakin hər iki tərcüməni bir-biri ilə tutuşturduqda, Əli Şövqinin tərcüməsi daha aydın və rəvəndir" [10].

Əli Şövqinin şeirinin rəvanlığını mərhum şairimiz Əliağa Vahid də etiraf edirdi. O, Şövqinin "Gül qonçadə, söz qəlbdə, mey şışadə qalmaz" rədifi qəzəlinin ilk misrasından istifadə edərək yazdığı "Qalmaz" rədifi qəzəlini belə tamamlayırdı:

*Vahid bu gözəldir ki, deyib gəncəli Şövqi
Gül qonçadə, söz qəlbdə, mey şışadə qalmaz.
[4, s.313]*

Şövqinin dili çox sadə olub, xalq danışq dilinə yaxın idi. Biz şairin şeirlərini oxuduqca bunun şahidi oluruq. Ən gözəl misal isə "İstər isən" şeiridir.

*İstər isən oldür, istərsən dirilt,
Bən də sənin, qurban sənin, qul sənin.
İstər isən gül ver, istərsən tikan,
Bağça sənin, gülşən sənin, gül sənin.
İstər isən yandır, istərsən su ver,
Çəşmə sənin, bulaq sənin, sel sənin. [6, s.23]*

Bu şeiri Əli Şövqi ilk dəfə 16 oktyabr 1915-ci ildə "Qurtuluş" jurnalında çap etdirmişdir.

Sairin ədəbi ərsinə məxsus əsərlərinin tama-mi toplanmadığı üçün onun yaradıcılığı haqqında genis məlumat vermək çətindir. Vətəna bağlı olan şair Əli Şövqinin şeirləri arasında sif Gəncəyə ithaf etdiyi parçaya rast gəlmək mümkün deyil. Ancaq bu o demək deyil ki, gəncəli şair yurdunu unutmuş və şair qəlbini ilə düşünməmişdir.

Vətənpərvər, yurdsevər Şövqi vətənini cən-nətə bənzədərək belə tərif edirdi:

*Sildirilmiş, qarlı dağları vardır,
Al-yaşılı gözəl bağları vardır,
Hər fəsildə uyğun çağları vardır
Cənnət bağı bugaçıdır Vətənim. [6, s.18]*

Əli Şövqi 1919-cu ildə qələmə aldığı "Vətə-nim" adlı bu şeirində odlar yurdı Azərbaycanı "Vulkan, atəş ocağı" [6, s.18] adlandırır. Şeirin sətirlərində gəzdikcə hiss edirən ki, şair böyük vətəni Azərbaycanla yanaşı, onun mühibüm hissələrindən biri olan doğma yurdı Gəncəni də vəsf edir:

*İgidlər məskəni, şəhid məzəri –
Qazılərin oynağıdır Vətənim. [6, s.18]*

– sətirlərini oxuduqca göz önünde Usta Bəndər, Cavad xan kimi qəlbini Gəncə ilə döyünen, qınlınları Gəncə üçün ərşə qalxan qəhrəmanlar canlanır.

Coğrafi cənətdən əlverişli mövqədə – Şorqlaş Qərbi birləşdirən İpək yolu üzərində yerləşən Gəncə Şövqinin "Mərkəzdədir, yolçuların yolu dur, Avropanın, Asiyənin gülüdüür" [6, s.19] məsralarında da öz eksini təpir.

Uzun müddət Bakıda yaşayan Əli Şövqi Gəncədə Rüstəm Rüfət əfəndi adlı bir şəxsə yazdığı şeirində Gəncənin həsrətində olduğunu deyir:

*Mümkün olar isə gələrəm Gəncəyə doğru,
Artıq məni incitdi bu il qurban, əfəndim!*

[6, s.50]

Bu sətirlər şairin Vətən sevgisini bir daha göz öünüə sərir. O, şair qəlbinin, ruhunun doğ-

ma yurdunu Gəncədə incimədən, daha rahat olacağına ümidi edir.

Yeri gəlmışkən qeyd edək ki, Əli Şövqinin "Gəncədə Rüstəm Rüfət əfəndiyə" başlığı ilə yazişti bu şeirində şairin soyuna mənsub olduğunu dahi şəxsiyyət Nizami Gəncəvinin bir hikmətinə işarə edilir. O, Rüfət əfəndiyə "Şairliyə meyl etmə ki, avarə olarsan, Əfsanə degil, bunda da var hikmət, əfəndim! deməklə biza dahi şair Nizami Gəncəvinin oğluna nəsihət etdiyi sözlərini xatırladır:

*Şairlik eləmə! Dövrə bax ki, bir,
Tərif əvəzinə, pişlənir şeir.
Serdən ucalıq umma dünyada,
Çünki Nizamılə qurtardı o da.* [8, s.51]

Nəticə / Conclusion

Həm Gəncəsinə, həm də onun dahilərinə həyatında da, yaradılığında da önmə verən Əli Şövqinin şairlik məziyyətlərini daha aydın sərgiləmək üçün onun ədəbi irsinin geniş şəkildə araşdırılması vacibdir. Doğma Vətənimizin torpağında doğulub, yaşayıb, yaranan bütün şairlərimizin ədəbi irsi həm də tariximizin bir parçasıdır. Onları diqqətdən kənar saxlayıb, yaddaşlardan silinməyə qoymamalıyıq ki, gələcək nə-

sillərə də ötürə bilək. Özü də unudulmaqdan qorxan gəncəli şair Əli Şövqi ömrünün sonuna yaxın yazdığı şeirini belə tamamlayır:

*Belə çağda cismim torpaq olsa da,
Yena ruhum için bir ümidi var.
Vəfali əshabə unutmaz bəni,
Xeyir-dua ilə edərlər təzkar.* [6, s.17]

Ədəbiyyat / References

- ASE X cild. Bakı, 1987.
- Əhməd İsayev. Bir nakamın naləsi. Gəncə, 1992.
- Əhməd İsayev. Vaxtsız sənən üç ulduz. Gəncə, 2004.
- Əlağa Vahid. Seçilmiş əsərləri. Bakı: "Lider nəşriyyat", 2005.
- Gəncə. Tarixi oçerk. Bakı: "Elm", 1994.
- Xəlil Yusifli. Əli Şövqi Şeyxzamanlı. Hikmət yarpaqları. Bakı: "Elm və təhsil", 2019.
- Nağı Şeyxzamanlı. Azərbaycan İstiqlal Mücadiləsi xatirələri. Bakı, 1997.
- Nizami Gəncəvi. Leyli və Məcnun. Bakı: "Lider nəşriyyat", 2004.
- Sadiq Şükürov. Gəncəli şair Əli Şövqi və iki müasiri. Gəncə: "İlkin MMC", 2003.
- Seyidağa Onullahi. "Kirovabad Kommunisti" qəzeti. 5 fevral 1987.

Поэт в литературной среде Гянджи

Тарана Вердиева

Национальная Академия Наук Азербайджана Гянджинский филиал. Азербайджан.
E-mail: tarana.verdiyeva.83@mail.ru

Резюме. В статье говорится о жизни и творчестве поэта Али Шовги, жившего в начале XX века в Гяндже. Он талантливый поэт, принадлежащий к роду великого Низами Гянджеви. Исследование также фокусируется на процессах, происходящих в литературной среде Гянджи в период Али Шовги. Для анализа с целью исследования жизни поэта в большинстве случаев обращаются к его стихотворению «Ядигар». Также ссылаются на мнения авторов, которые провели исследование о нём. Ещё в статье анализируются примеры творчества поэта. На примере данных стихов выделяется особое внимание любви к родине – Гяндже поэта Али Шовги.

Ключевые слова: Гянджа, Шовги, бахай, родина, поэт